

ƏLİ RZA XƏLƏFLİYƏ AÇIQ MƏKTUB

YAXUD “QAYA PARÇASI HƏLƏ DƏ DAĞDAN YUVARLANIR”

Hörmətli Əli Rza Xələfli!

İyulun 22-dən - Azərbaycan mətbuatının yanma günündən bu barədə yazmaq istəyirdim. Yalnız bir səbəbdən-təvazökarlıqdan uzaq görünəcəyini göz altına alındımdan tərəddüd edirdim. Belə ki, yazacağım yazı daha çox öz üzərimdə fokuslanacaqdır. Ancaq Sizin Facebook (fb) platformasında bu günlərdə jurnalist Nəzirməmməd Zöhrablıya ünvanladığınız səmimi və təbii məktubunuzu oxuyarkən başqa bir fikriniz - Əməkdar jurnalist adı alanlarla bağlı rəyinizlə də rastlaşdım. Rastlaşdım ona görə deyirəm ki, mən bir çox səbəblərdən fb şəbəkəsinə meyilli deyiləm. Əsla, əleyhinə də deyiləm, əksinə, funksionallığını çox yüksək dəyərləndirirəm. Yalnız “özünüsənzurənin” olmamasını və ifrat fərdiyətçiliyi bəyənmirəm. Əlbəttə, ictimai platformada ictimai təfəkkür üstünlük qazanmalıdır. O da var ki, adıçəkilən virtual məkanda hər kəsin səviyyəsinə uyğun öz əhatə dairəsi vardır. Bu baxımdan sosial şəbəkələr təqdirəlayıqdır. Yenicə əməkdar jurnalist adı alanlarla bağlı (əlbəttə, bəziləri nəzərdə tutulur) Sizin orijinal münasibətinizlə də fb səhifənizdə tanış oldum. Yazırınız: “Milli Mətbuat gündündə Prezidentin imzasını almış jurnalistləri Dövlət İmtahan Mərkəzinin bir salonuna yiğib, Qarabağ haqqında bir səhifəlik inşa yazı tapşırığı verəsən... Tələb: yazmayan bayira çıxmayaçaq. Çıxan oalar, ancaq neçəsi?!”

Əzizim Əli Rza müəllim, həmişə olduğu kimi, necə də sərrast və dəqiq atəş! Əhsən sizin mühakimə və məntiqiniz! Ancaq Siz bu təklifinizlə yenicə əməkdar olmuşları (əlbəttə, onların içərisində, az da olsa, layiq olanlar var, əminəm ki, bunu Siz də səmimi etiraf edərsiniz) çətinliyə salırsınız. Mən isə daha asan bir təklif edirəm. Onları (yenə təkrar edirəm bəzilərini çıxmamaq şərti ilə) bir otağa yiğib qarşılara qələm- kağız (Yalnız ona əminəm ki, onların kompüter bacarıqları kifayət qədər geniş olar) qoyasan və deyəsən ən çox sevdiyiniz mövzuda bir inşa (yazı) yazın. Bir çoxlarının nəyə qadir olduqları çox asanlıqla bilinər.

Əli Rza müəllim! Doğrusunu deyim ki, mən fəxri adların verilməsini daxilən istəməmişəm, bu barədə fəxri ad almış bir şəxs haqqında yazdığını məqalədə də epizodik şəkildə olsa da, fikrimi ifadə etmişəm. Həmişə olduğu kimi, bu məqamda da səmimi olacağam. İllərdir ki, dost-tanış məni fəxri ad almağa təhrik edir, hər dəfə fəxri ad almış jurnalistlərin siyahısı dərc olunanda məni qınamırlar. Bu dəfə də səhbət təzeləndi. Dost-tanış bu dəfə də mənə fəxri ad almağı təklif etdilər. Dedilər ki, siyasi atmosfer yenilənir, ictimai-siyasi-ideoloji iyerarxiyada nəzarətçilər dəyişib... Mən də “dəstədən geridə qalmamaq üçün” tənbəllik etmədim, fərdi qaydada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Mətbuat Şurasının sədrinə müraciət etdim. Ona görə fərdi qaydada müraciət etdim ki, bəzi alim diplomu daşıyan nadanların ucbatından bir neçə ildir işləmirəm. Müraciətimdə konkret olaraq Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adının verilməsini rica etmişəm. Onu da qeyd edim ki, rəsmi müraciətimə əmək fəaliyyətimi və yaradıcılığımı təsdiqləyən sənəd və sübutlar da əlavə olunmuşdur. Rəsmi müraciətimlə bağlı Azərbaycan Respublikasının Prezidenti Administrasiyasından bildirdilər ki, müraciətim baxılmaq üçün üç müvafiq şöbəyə verilib. Mətbuat Şurasından isə öyrəndim ki, siyahıda səksən beşinci (!) adamam. Mətbuat Şurasının hansı meyarlara istinadən siyahi tərtib etdiyini deyə bilmərəm, əlifba sırası, yoxsa başqa şərtlərə əsaslanıblar. Yəqin ki, bu, önəmli deyil. Önəmli olan Azərbaycan Respublikasının Prezidenti Administ-



rasiyasında hazırlanmış siyahıdır. Onların hansı meyarlar əsasında “əməkdarları” saf-çürük etdiklərindən, çoxları kimi, mən də xəbərsizəm. Təvazökarlıqdan uzaq qəbul olunmasın, mən rəsmi müraciətimdə on ədəbi-bədii-publisistik və bir elmi kitabımın adını, nəşriyyat göstəricilərini və Azərbaycan dilinin saflığının qorunması, onun orfoqrafiyası, kütləvi informasiya vasitələrində yol verilən dil qüsurları barədə vaxtaşırı dərc olunmuş məqalələrimin çap və elektron mediadakı ünvanlarını diqqətə çatdırılmışdım. Qeyd etdiklərim “əşyayı-dəlil”lərdir. İndi adam soruşmaq istəyir: görəsən, bir çox əməkdarların siyahidakı quru adından başqa, üzə çıxartmalı nələrisə varmı? Bir neçə nəfər istisna olmaqla, əksərinin imzasına belə rast gəlinməyib. Bəzilərinin ad, soyadını belə birinci dəfə eşidirdim. Əminəm ki, çoxları da əminim kimi, bu ad, soyadları eşidəndə, ən azından, təccübənlənlər. Səhv etmirəmsə, yeni əməkdarların sayı 25-30 nəfərdən çox olardı (yenidən internet axtarışı verib saylarını dəqiqləşdirmək istəmirəm), ancaq çoxları kimi mənə də onlardan altı-yeddi nəfərinin imzası tanış gəldi. Dəqiqləşdirə bilmədiyim məlumatə görə, əməkdar jurnalist fəxri adını alanların çoxu müxtəlif qurumların - nazirlik, komitə, idarə və müəssisələrin mətbuat xidmətində çalışınlardır. Cəsarət Valehovdan başqa, heç birinin imzasına mətbuatda rast gəlməmişəm. Axı təkcə mən yox, geniş ictimaiyyət onları tanımlıdır. Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adına layiq görülən şəxsi qiya-bı də olsa bütün ölkə tanımlıdır. Onları tanıma-mağımızın günahkarı bizlər yox, özləridir. Mən mətbuat xidmətində çalışan qələm əhlinin fəxri ad və mükafat almasının əleyhinə deyiləm. Haqqı olana halaldır. Cəsarət Valehov kimi vaxtilə çap mediasında araştırma yazıları yazmış və telekanallarda analitik verilişlərin müəllifi olan şəxsə nə deyə bilərik. Bu məqamda onu da deyim ki,

son illər dövlət qurumlarının, o cümlədən idarə və müəssisələrin mətbuat xidməti nüfuzlu bir iş sayılır. Belə olmasayı, telekanallar sayəsində tanınmış aparıcılar mətbuat xidmətinə can atmazdlar. Yeri gölmüşkən, bir məsələyə də münasibət bildirməyi vacib saydım. Son vaxtlar telekanallarda dirləyicilərin gözlərini yaşır edənlərin ucdan-tutma hamisi media tərəfindən cəmiyyətə “tanınmış jurnalist” kimi təqdim edilir. Telekanallarda hər gün görünənlər tanınmış jurnalist ola bilməz. Bu ifadəni işlədənlər tanınmış sözünün leksik mənasını, çox güman ki, bilmirlər. Unudurlar ki, tanınmış sözü məşhur və görkəmli sözünün sinonimlərindəndir. Qayıdaq mətbuat xidmətinə. Cəmiyyət üçün informasiya çox vacibdir. Bu baxımdan mətbuat xidmətini dolayısı ilə jurnalistikanın informasiya sahəsi ilə əlaqələndirmək olar. Onu da qeyd edək ki, mətbuat xidmətindən daxil olan informasiyalar redaksiyalar tərəfindən müvafiq redaktə və korrektə işinə məruz qalır. Etiraf edək ki, mətbuat xidmət(lər)ində yaradıcılıq yoxdur. (Mətbuat xidmətində çalışan şəxsin fərdi yaradıcılığı müzakirə mövzusu ola bilməz).

... Heç nə dəyişmədi, əvvəlki illər hansı meyarlarla fəxri adlar verilirdi, bu il də eynilə olud. Bu cümlələri yazarkən yadına bir neçə il əvvələ qədər kimə geldi verilən “Qızıl qələm” mükafatı düşdü. Əfsuslar olsun ki, sovet dönməndə yetərincə nüfuzlu sayılan “Qızıl qələm” mükafatını ötən onilliklərdə yoluq qıraqında duranlara belə verdilər. Sovet vaxtı necə verildiyini dəqiq bilməsəm də, ədalət naminə onu deməliyik ki, bu mükafat “əli qələmtutanlara” verilirdi. Müstəqillik illərində isə bu mükafat “qələmi olmayanlara” paylanıldı. Onu da deyim ki, bu mükafatı verənlər bu sətirlərin müəllifinə dəfələrlə təklif etsələr də, nümayişkarənə formada ondan imtina etmişəm. Bunu təsadüfən xatırlatmadım. Fəxri adlarla bağlı ənənə bu cür davam etdirilsə, az-çox qalan nüfuzu da ayaqlar altına atılacaqdır. Çünkü hər şəyin adıləşməsi onun nüfuzdan düşməsinə, sonda onun məhviniqətib çıxarıır.

Əzizim Əli Rza müəllim! Sizin qeydinizi oxuya-bunda bu dünyadan işlərinə bir daha təəssüfləndim. Nədənse, həyatda həmişə belə olub. Bunun belə olduğunu bizzən əvvəl yaşayanlar da dənə-dənə yazıblar. Yəqin, bunda da bilmədiyimiz bir “qanuna uyğunluq” vardır. Bu rəhəmsiz dünyada qabiliyyətsiz, istedadsız insanların işləri daim avand olub, ömür-günləri daha xoş keçib. Təəssüf ki, adətən, həyatda kütbeyinlər qalib gəlir, daha çox onlar istədiklərinə nail olurlar. Səbəb, deyəsən, məşhur rus şairi Yevgeni Yevtuşenko dediyi qədər sadədir: ”İstedadının bir yolu, istedadsızın isə min bir yolu var”.

Əminəm ki, diqqətli və hazırlıqlı oxucular bu yazını mədhnamə yox, əslində, bir şikayətnamə kimi qəbul edəcəklər. Əli Rza Xələfliనin görməmək mümkün deyil. Əgər kimsə qəsdən gözünü yumub görməməzlikdən keçirə, bu başqa məsələ. Bu sosial-psixoloji yanaşmanın izahını, indi mən deməsəm də, hamı bilir və məqamında da cavabını hər kəs verə bilər. Onun publisistikası çağırın və cəlbedən bir publisistikadır. Tam məsuliyyətlə deyirəm ki, Ə.R.Xələfli'nin publisistikası Azərbaycan publisistikasının qızıl fonduna daxildir. Onun publisistikası S.Rüstəmxanlıının, S.Sərxanlıının, V.Bəhmənlinin, N.Veysəlli və baş-qalarının publisistikası ilə bir cərgədə durmağa layıqdır. Bir daha təkrar edirəm: Əli Rza Xələfliనin görməmək mümkün deyildir. Əksinə, o, çox uzaqlardan görünən və uzaqlara gedən bir yazarıdır.

(Davamı 16-ci səhifədə)

ƏLİ RZA XƏLƏFLİYƏ AÇIQ MƏKTUB

YAXUD “QAYA PARÇASI HƏLƏ DƏ DAĞDAN YUVARLANIR”

(Əvvəli 2-ci səhifədə)

Əzizim Əli Rza Xələfli (Əzizli Əlirza Zal oğlu) doğrusu, kitablarınızın sayını itirmişəm. Səhv etmirəmsə, əlli-yədək kitabınız nəşr olunmuşdur. Ədəbi imzanızı istedadınızla çoxdan təsdiq-ləmisiiniz.

Siz uzun illərdir yazış yaradırsınız. Onu da qeyd edim ki, yaradıcılığa necə ilham, ehtiras, coşqu ilə başlamışımızsa, hələ də eləcə davam edirsiniz. Bu da Tanrı işidir. Sözünüzün dadi dəyişməyib, rəngi bozarmayıb. Xiridarlar bilirlər ki, sözün də dadi və rəngi var. Sözün qarası, ağı , hətta bozu da var. Xoşbəxtlikdən yazılarınız içərisində “boz” yazı yoxdur. Hər bir esseniz, oçerkiniz rənglidir. Özü də öz rəngində, özünəməxsus üslubda. Mən tam məsuliyyətlə deyirəm ki, Siz bir məktəb yaratmışınız. Mənim bu fikrimdə heç bir mübaliqə yoxdur. Bu həqiqəti xiridarlar və ədalətli insanlar sidq ürəkdən təsdiqləyərlər. Belə deməyə uzun illərdir Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafına xidmət edən “Kredo” qəzetinin varlığı, onun keçdiyi tarixi yol əsas verir. Bəli, “Kredo” bir məktəbdır. Bu məktəbin də şəriksiz yaradıcısı Sizsiniz. Sizi necə görməmək olar?! Bilmirəm, Siz bir baş redaktor kimi rəsmi qurumlara fəxri ad almaq üçün müraciət etmisiniz, ya yox?! Əslində, əlaqədar qurumların rəhbərləri, onların əməkdaşları Sizi görməlidirlər. Bundan başqa, bir məsə-

leyə də çox təəssüflənirəm. Bu uzun illər ərzində Sizi bu ölkənin nüfuzlu və səlahiyyətli yazarları, yaxud mənsəb və rəyasət sahiblərindən biri görmədi-mi?! Onu da etiraf edək ki, Azərbaycan insanı, Azərbaycan ziyalısı çox dəyişib. Çoxları özlərində olan bir çox insani dəyərləri kənara tullayıblar ki, özlərinə baş ağrısı gətirməsinlər... Yazılmalı çox şey var, amma indi yazılınlar da çoxlarına heç təsir etmir, qəlblərini riq-qətə gətirmir...

Əli Rza müəllim! Tanrisevər insanların içində həmişə bir inam yatır. Onlar ən çətin məqamlarda belə düşünür-lər:” Hər şeyin doğrusunu Allah bilir. Bəlkə, bu gün belə olmayı məsləhətdir” Səni (bu məqamda siz yox, sən daha uyarlıdır) yaxından tanıyan biri kimi bilirom ki, Sən həyata, bu dünyanın gərdişinə fərqli (özü də çox fərqli) yanaşan bir insansan. Səni tanıyanlar mənimlə həmfikir olarlar ki, sən hər şeydə məntiq gəzən, hər şeyə məna verən bir insansan.

“Qaya parçası hələ də dağdan yuvarlanır”. Bu cümləni nəhəng fikir daşıyıcısı sayılan Alber Kamyunun Sizif haqqındaki pritçasından iqtibas etmişəm. Sizifin dağın zirvəsinə qaldırıldığı qaya parçası dərənin dibinə yuvarlanır, ancaq onu əzab-əziyyətlə yenidən dağın başına qaldıran Sizif mənən rahatlaşır. Yazı işi də (yaradıcılıq) əslində elə Sizif işi, Sizif əməyidir. Ancaq onun yaradıcı şəxsə bəxş etdiyi ruhi qidənin əvəzini heç nə verə bilməz.

Əli Rza müəllim! Yaxşı bilirsiniz ki, əsas məsələ fəxri ad almaq, orden-me-dalla təltif olunmaq yox, yazış yarat-maqdır. Şükürələr olsun ki, onu da YARADAN Sizdən əsirgəməyib. Sizə uğurlar dileyi ilə,

Hörmətlə:



XEYBƏR GÖYYALLI